

Şirvan aşiq məktəbinin dastançılıq ənənələri

Sədaqət Əsgərova

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat Muzeyi. Azərbaycan.

E-mail: Sedaqet_askerova.73@mail.ru

Annotasiya. Aşıq yaradıcılığının ali janrı hesab olunan dastanda bu sənətə xas olan bütün özəl cəhətlər təzahür etmişdir. Şifahi ənənəyə əsaslanan başqa sənət növlərinə məxsus olan kontekst, invariant, improvisasiya, variant və b. anlayışlar dastançılıq mədəniyyətinin təməl məfhumları sırasına aid edilir. Dastançılıq ənənəsinə xas olan bu anlayışlar “dastançı aşiq” məfhumunun ətrafında cəmləşir. Azərbaycanın aşiq sənəti məktəblərinin içərisində Şirvan aşıqları özünəməxsusluqları ilə fərqlənlərlər. Bu fərqlişər mədəniyyətiylə çöllə mədəniyyətinin forqləri miqyasındadır. Şirvanın aşiq mədəniyyəti müğam sənəti ilə six əlaqədardır. Bütün ifalar “pişrəv”lə başlıyır. Pişrəvlərin hər biri müğam cümlələrindən ibarətdir. Bu da Şirvanın aşiq məktəbinin şəhər mədəniyyəti ilə six bağlılığınından xəbər verir. Balaban, zurna, saz və nağara ifası böyük bir ansambla bənzəyir. Aşıq sözləri aydın tələffüz olunur ki, bu da onları müğam ifaçılığı sənətinə yaxınlaşdırır. Həca vəznində yazılanlar səzla, ərzu vəznində yazılanlar isə tar ilə ifa edilir. Şirvan bölgəsində mövcud olan bu qədim incəsənət növü çox böyük rol oynamışdır. Bu məqalədə “Dastan” aşiq incəsənətinin başlıca xüsusiyyəti kimi tədqiq olunmuşdur. Son dövrlərdə Şirvan bölgəsində yaşayan aşıqlar tərəfindən müxtəlif xarakterli şeirlər, əhvalatlar, dastanlar, deyişmələr yaranmışdır.

Açar sözlər: aşiq şeiri, dastan, aşiq məktəbi, Şirvan aşıqları

Məqalə tarixçəsi: göndərilib – 08.10.2021; qəbul edilib – 17.10.2021

Epos traditions of Shirvan ashug school

Sedagət Askerova

Museum of Literature named after Nizami Ganjavi of ANAS. Azerbaijan.

E-mail: Sedaqet_askerova.73@mail.ru

Abstract. The epos, which is considered to be the highest genre of ashug art, reflected all the peculiarities of this art. Context, invariant, improvisation, variant, etc. belonging to other types of art based on oral tradition. concepts are among the basic concepts of storytelling culture. These concepts, which are inherent in the tradition of epos, revolve around the concept of “narrator ashug”. Among the ashug art schools of Azerbaijan, Shirvan ashugs are distinguished by their peculiarities. This difference is on the scale of the differences between urban and rural culture. Ashug culture of Shirvan is closely connected with the art of mugam. All performances begin with “pishrav”. Each of the verses consists of mugham sentences. This shows that the ashug school of Shirvan is closely connected with the urban culture. Balaban, zurna, saz and nagara sound like a big ensemble. Ashug words are clearly pronounced, which brings them closer to the art of mugam. Those written in syllable metre are played with saz, and those written in aruz metre are played with tar. This type of ancient art, which exists in the Shirvan region, has played a very important role. In the researched article, “Epos” is studied as the main feature of ashug art. Recently, ashugs living in Shirvan region have created poems, stories, epics and changes of various character.

Keywords: Ashug poetry, epic, ashug school, Shirvan ashugs

Article history: received – 08.10.2021; accepted – 17.10.2021

Giriş / Introduction

Qədim köklərə malik aşiq sənəti Azərbaycan musiqi mədəniyyətinin ayrılmaz əsas tərkib hissəsidir. Aşiq sənətində poeziya, təhkiyə, musiqi, pantomima, teatr sənəti, rəqs elementləri təzvi formada birləşmişdir. Aşiq şeirinin janrlarından olan qoşma, müxəmməs, ustadnamə, gəraylı, qıflıbəndə bığra, qoşmanın tacnis, həmçinin cığalı tacnis növlərindən ibarətdir. Aşiq havalannan gəraylı, qoşma, bayatı, tacnis və digərləri poetik formalara əsaslanırlar. "Əfşarı", "Kürdü", "Kərəmi", "Yaniq Kərəmi", "Dilqəmi" ki-

mi aşiq havalarının müxtəlif variantları mövcuddur.

Aşiq sənəti üçün xüsusi keyfiyyət xüsusiyyətləri məxsusdur ki, bunlar da milli ərsələrənək olaraq Azərbaycanda peşəkar formalı bəstəkarlıq yaradıcılığının əvəzolunmaz, mühüm mənbəsi hesab olunur. Bu ərsələr stat xarakterli deyil, çox taktla, yerində intonasiya, səciyyəvi səslənmələr, metroritmdən istifadə edir. Bu, təbiidir, çünki aşiq sənəti Azərbaycanın mənəvi aləminin ruhunda, qanındadır.

Əsas hissə / Main Part

Xalqın mənəvi inkişaf səviyyəsi və tarixi dəyəri həmin xalqa mənsub olan yaradıcı şəxiyyətlərin yaradıcılıq fəaliyyət nəticələriyle müəyyən edilir. Təbii ki, Azərbaycan xalqının əsas yaradıcılıq istiqamətlərindən biri çoxəslik aşiq musiqisində təzahür edilir. Bu incəsənat növündə musiqi, rəqs, poeziya, ifaçılıq sintezi özünü biürura verir.

Aşiq sənəti X və XII əsrlər ərzində yeni bir içtimai əsasın təzahürü olaraq formalasdı, mənəvi və tərbiyə vəsitsinə çevrildi və cəmiyyətin sosial-iqtisadi və mədəni sahələrində əhəmiyyətsiz rol oynamadı. Azərbaycanda estetik düşüncə ənənələrini qoruyaraq sadə xalq arasında musiqi təfəkkürünün fəlsəfi mədəniyyətinin elçisi oldu, dahi mütləkkir Nizami Gəncəvi kimi bir poetik və fəlsəfi fikir dahisinin ərsini təbliğ etdi. Aşiq sənəti bütün xalqın musiqi və yaradıcı düşüncəsində içtimai əhəmiyyətini hələ də qoruyub saxlayır. Mənbələri əsərlərdə böyük uğur və dəqiqliklə istifadə edən müasir peşəkar bəstəkarlar tərəfindən də yüksək qiymətləndirilir.

Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Azad Nəbiyevin "Azərbaycan aşiq məktəbləri" adlı əsəri aşiq sənətinin tədqiqi edilməsi sahəsində fundamental elmi-nəzəri tədqiqatlardandır. Bu əsər ölkəmizin demək olar ki, bütün bölgələrini, aşiq məktəblərini, xüsusiyyətlərini, fərqliliklərini əhatə edir. Müəllif Şir-

van, Zaqatala, Anadolu, Təbriz, Qarabağ, Göyçay məktəblərindən, aşılardan, aşılarning yaşayış yerlərindən, yaradıcılıq proseslərinin üslublarından, metodlarından bəhs edir. Ancaq, tədqiqatçı Nəbiyev Azad bu qənaatə gəlir ki, bölgənin yetkin aşiq məktəblərində aşiq sənəti həmişə bədii təsir gücüyle xalq yaradıcılığının mənbəyidir, həmçinin insan hayatı kimi sonsuz problemlər ilə üzləşir. Əslində, alim aşiq sənətinin nəinki xalqın istəklərini təzahür etdiriyini, həmçinin xalq sənətinin mənbəyi kimi xalqın spesifik mədəniyyətinin formalşmasına güclü təsir göstərdiyi və ilham mənbəyi rolu oynadığı qənaatindədir.

Aşiq sənəti Azərbaycanın xalq mühitində yaradılmış şifahi xalq yaradıcılığının bir musiqi növüdür və təsir, populyarlıq və mükəmməllik cəhətdən bənzərsiz bir təzahürdür – musiqi improvisatorunun, mətnlərin və şeirlərin müəllifi olduğu kiçik bir tamaşadır. Bu bədii yaradıcılıq formasının kökləri xalqımızın dərin tarixinə, mövcudluq təcrübəsinə dayaqlanır və həyatın özündən zənginləşir. Aşiq musiqisinin mövzuları həyatın özü kimi çox rəngarəngdir – xalqın azadlıqsevərliyi, oğul və qızların qəhrəmanlığı, onların cəsur əməlləri, səciyyəvi milli xüsusiyyət kimi dəygünlük, xeyrxaqliq və alicanlılıq, mənəvi dəyərlər kimi və s.

Akademik Həmid Arası klassik Azərbaycan aşiq lirikası barədə demişdir: "Orta əsərlərdə in-

sanların azadlıq uğrunda mübarizəsinin ilkin mərhələlərində ruh dünyasında, ürək dünyasında azadlıq bərabərlik, sevgi əks olunur".

Ozan, Dədə və Ustad kimİ müasir aşıqlar orta əsərlərdə sufi dünayagörüşününü yorulmas tabliğatçıları olsalar da, təsəvvüfun ilahi ideallı tədrīcən həqiqi estetik idealə çevrildi. Zaman-zaman sufi təkkalarının, zəviyələrinin və ocaqlarının məhv olması sabəbindən Azərbaycan aşiq sənəti bir vaxtlar mövcud olan mistik bir ritual yerinə yetirmək funksiyasını itirir və təmiz sənətkar olur. Ancaq təsəvvüf fikirləri unutulmamış və bu gün müasir aşıqlarımızın yaradıcılığında öz əksini tapmışdır.

Həm Şərqdə, həm də bütün dünyada dahilər yurdı kimi tanınan Şirvan həm də zəngin folkloru ilə tanınır. Burda doğulan hər kəs layla ilə göz açır, oxşama, bayati, nazlama ilə ayaq açır, el neğmələriyle dil açır, dastan, nağılla böyüyür, hikmətli sözlər müdrikləşir, ağı ilə dündəyadan köçür. Ele bu sabəbdən də Şirvan torpağı nağıllar, bayatılar, atalar sözləri, dastanlar, lətfələrlə zəngindir.

Şirvan aşiq məktəbinin coğrafi-mədəni sima kəsb etməsində əsasən tarixi siyasi şəraitin çox böyük rolü olmuşdur. Şirvanın şahlarının siyasi müstəqiliyə can atması Şirvandakı aşiq sənətinin sabit məhəlli sərhədlər daxilində fəaliyyəti ni təmin edərək onun özünəməxsusluğunu qorumuşdur. 9-cu əsrədə Şah İsmayılin "Mərkəzləşdirilmiş Azərbaycan" dövləti yaratmaq məqsədilə atdığı addımlar, əsasən Şirvana olan münasibətdə demoqrafik səciyyəli siyaset yürütməsi Şirvan regionunun aşiq mühitinin ifaçılıq cəhətdən Qarabağ-Təbriz aşiq zonasına yaxınlaşmasına səbəb olmuşdur. Şirvan aşıqlarının başqa aşiq məktəbləri nümayəndlərindən özünməxsusluğu, fərqliliyi onun muğam sənətiylə sintezindədir. Xanəndə özünün kiçik ansamblikaman, qaval və tar üzüyü, aşiq işə balaban, nağara və saz üçlüyüylə ayrılıqda fəaliyyət göstərə belə, sonralar bir-birinə yaxınlaşmış və qaynayıb-qarışmış, doğmalaşmışdır, həmçinin böyük bir ansamlı formasında formalşmışdır.

Get-gedə müasirləşən ansamlarda balabançıdan, nağaraçıdan, aşqıdan başqa, ayrıca olaraq zurnaçı, qoşa nağaraçı, xanəndə də fəaliyyət göstərmişdir. Şirvan aşıqlarının 15-17-ci əsrlər üzrə dostu Şirvani, Aşiq Rüstəm, Aşiq İbad,

Aşiq Saleh, XIX-XX əsrin I yarısı üzrə Aşiq Mürsəl, Aşiq Soltan, Baba Rəxşən, Aşiq Qənimət, Aşiq Daşdəmir, Aşiq Cəlal, Aşiq Zeynalabdin, Aşiq Şamil, Aşiq Bilal, Aşiq Abbas, 20-ci əsrin II yarısından sonrakı dövrədə Aşiq Pir-məmməd, Aşiq Şakir, Aşiq Əhməd, Aşiq Qurbanxan, Aşiq Ağalar, Aşiq Bəylər, Aşiq Panah, Aşiq Xanmusa, Aşiq Məmmədəga, Aşiq Xanış, Aşiq Şərbət, Aşiq Barat, Aşiq Yanvar, Aşiq Mahmud, Aşiq Rza və digərlərinin sənət ərisi müəyyən qədər öyrənilmişdir. Bu sənətkarların əldə edilən əsərlərində yaşamış olduları dövrün ab-havası, ölkəmizin füsnəkar gözəllikləri özünə poetik ifadəsini tapa bilməşdir.

Şirvan aşıqlarının yaratdıqları, bəstələdikləri saz havalarının sayı 20-dən çoxdur. "Şəşəngi", "Peşrov", "Əlicadi", "Sarıtorpaq şikəstəsi", "Şirvan şikəstə", "Qara qafıya", "Qobustanı", "Qocaman şikəstə", "Ordubadi", "Gərəyli", "Ciçdən çıxmaz" və digər aşiq mahniları əsrlər boyu Şirvan maçılışlarının bazəyi olmuşdur.

Bu qədim ərzəzida 13-cü əsrdən bəri 500-dən çox aşiq və 250-dən çox xalq şairinin yaşadığı müəyyən edilmişdir. Əsərləri az-çox bizə gəlib çatanlardır. Kim bilir, Şamaxı dəfələrlə viran qoyan zələzələlər, saysız-hesabsız mühəribələr, basqınlar, 1905-1918-ci illər qırğınları, 1920, 1930-1937-ci illərdə yandırılan şəxsi arxivlər nəticəsində, mollaxanların mədrəsələrin və kitabxanaların, neçə şairin, dərvişin, aşığın adı əbədi unudulur, əlyazmaları məhv edildi [15].

Qədim dövrlərdə aşıqlar xalqın ən hörmətli ağsaqqalı, məsləhətçisi və dostu hesab edilirdi. Homişa insanlar arasında hayat təcrübəsi çox olanlar, məlumatlı insanlar, dövrünün və ətrafinin müdrik sənətkarları idilər. Xalqımızın çoxəslik tarixi, xarici düşmənlərə qarşı mübarizəsi, iş şəraiti, toyları, düyünləri rəngarəng bədii boyalarla aşiq sənətində öz əksini tapmışdır [10, s.5].

Aşiq sənəti sinkretikdir. Musiqi, nəşr, rəqs, seir, pantomima və teatr sənəti elementlərini özündə birləşdirir. Yəni aşiq yaradıcı, ifaçılıq, pedagoji əsası birləşdirir. Bu keyfiyyətləri özündə birləşdirən və şagirdlərə təhsil verən sənətkarlarla aşiq əstəsi deyilir.

Sənətkarlıq xüsusiyyətlərinə əsasən aşıqlar 3 yere ayrılır:

- Ustad aşıqlar – sinkretik aşiq söz-saz sənətinin ən parlaq şəxsiyyətləri kimi özündə bəstəkarlıq və şairlik istədədi, çalğıçı, aktyor, kamil müğənni və hətta rəqəs sənətkarlıqlarını və ən başlıcası, müdrik və təcrübəli ustalığı birləşdirir;

- İfaçı aşıqlar – qədim söz-saz ənənələrinin yaşadan, onu xalq arasında yayamaq vəzifəsi olan sənət ustalarıdır. Azərbaycan xalqının folklorunun qorunması, onun inkişafında onları böyük xidmətləri vardır;

- Şair aşıqlar – aşiq sənətinin şeirlərini yaradın, xalq şeirinin inkişaf etməsində xidmətləri olan söz ustalarıdır.

Aşıq şairləri şeirlərində həmisi ənənəvi hava ya soykənlər. Bu, bu ayələrin aşiq ifaçıları tərəfindən ifa olunmasına və oxunmasına imkan verir. Aşıq sənətinin əsas cəhətlərindən biri də ənənələrin şifahi örtülməsidir. Aşıqlar nəinki tanınmış əsərləri ifa edir, həm də ona yeni imkanlar gətirir, onu təkmilləşdirir və beləliklə onun yaradıcılarından biri olurlar. Aşıq yaradıcılığının əsas janrları dastanlardır [14].

Aşıq sənəti aşiq ustalarının şifahi bacarığı ilə şagirdlarına nəsildən-nəslə ötürülen peşkar bir sənətdir. Beləliklə, müxtəlif bölgələrdə aşiq məktəbləri formalasdı, aşiq mühiti yaradıldı. Göyçə, Təbriz, Borçalı, Tovuz-Qazax, Gədəbəy, Urmiya, Şirvan aşiq məktəbləri qədim ənənələrinin nəsildən-nəslə ötürümləşdər. Aşıq sənəti ilə müğam arasında üzvi bir əlaqə var. Tarixi inkişaf zamanı bu iki sənət bir-biri ilə qarşılıqlı əlaqədə olub.

Aşıq sənətinin mükəmməliyini göstərən cəhətlərindən biri də dastanların yaranmasıdır. Dastan müxtəlif xalqların ədəbi, bədii, sosial və fəlsəfi düşüncəsinin bir çox aspektlərini fərqli tarixi bölmələrdə əks etdirən yaradıcı bir sahədir. Azərbaycan xalqı da daxil olmaqla, türk xalqlarının şifahi irti, söz sənəti, dastanı dünya irsində xüsusi yer tutur [2, s.5]. Zəngin ənənələri olan Azərbaycanın aşiq sənətində əsrlər boyu nağılılıq mədəniyyəti formalasdı, "Oğuzname", "nağıl", "oğlan", "hekaya" və s. Fərqli zamanlarda fərqli adlarla ortaya çıxan dastan janrıının uzun bir tarixi var. Dastan coxhissəli ədəbi və musiqi əsəridir. Dastanın məzmunu nağıl şəklində ifadə olunur, qəhrəmanların monologları mahni epizodları ilə verilir.

Azərbaycan dastanları mövzü etibarı ilə əsasən məhəbbət və qəhrəmanlıq dastanları kimi təsnif olunur. "Qara Məlik", "Koroğlu", "Kitabi-Dədə Qorqud", "Qaçaq Nəbi", "Səttarxan" "Qaçaq Kəram" və s. qəhrəmanlıq dastanlarının xalqımızın mübarizəsi, tarixi keçmişin başqa-başqa qəhrəmanlıq sahifələri özünün yüksək bədii inkasını tapmışdır. "Koroğlu"da XVI-XVII, "Kitabi-Dədə Qorqud" dastanında VII-X, "Qatır Məmməd" və "Səttarxan" dastanlarında isə XX əsrə məxsus tarixi hadisələr dastançılıq ənənəsinə uyğun şəkildə təsvir olunmuşdur.

Ümummilli lider Heydər Əliyevin "milli varlığımızın eyni mötbəər mənbəyi" kimi dəyərləndirdiyi "Dədə Qorqud" dastanı və yenilməzliyin, cəngavərliyin və qəhrəmanlığın simvolu olan "Koroğlu" dastanı dünyaya təqdim olunan mədəniyyətdir.

Ozan-aşıq mədəniyyətinin mükəmməl nümunələri olan "Koroğlu" və "Dədə Qorqud" dastanları milli dövlətçilik, vətəncilik, qəhrəmanlıq düşüncə və duyğusu, ana yurdun birlüyü, toxunulmazlığı, bütünlüyü olan aşiq sazından və qopuzundan boy göstərən tarixi-milli kimliyimiz əyani təzahürüdür [9, s.3]. Azərbaycan aşiq sənətində "Koroğlu" dastanının xüsusi ənənəvi havaları ("Cəngi Koroğlu", "Bozğu Koroğlu", "Döşəmə Koroğlu", "Nəfəsəcmə Koroğlu", "Koroğlu mütəmməsi" və b.) mövcuddur. Zil səsələ oxunan "Koroğlu" havalarının mükəmməl ifaçıları xalq arasında "koroğluxan" deyə də adlandırılır. Məşhur koroğluxanlardan olan Hüseyn Bozalqanlıının yetirməsi Ələkbər Ələsgərovun məlumatına əsasən, keçmişdə "Koroğlu" qolları ifa olunarkən sadəcə, bu dastana məxsus havalara oxunmayıydı.

Azərbaycan aşıqlarının dastan yaradıcılıqlarının böyük hissəsini məhəbbət dastanları təşkil edir. "Novruz-Qəndab", "Əslı-Kərəm", "Aşıq Qərib" və "Tahir-Zöhər" kimi məhəbbət dastanları nümunədir. Təbii ki, 19-20-ci yüzilliklərdə yeni tarixi şəraita müvafiq olaraq dastanların strukturunda, onların mövzü dairəsində xüsusi dəyişikliklər müşahidə edilmişdir.

Dastan başlamadən əvvəl aşıqlar 3 ustadnamə oxuyur. Abbas Tufarqanlı, Qurbanı, Xəstə Qasım, Aşıq Ələsgər, Aşıq Alının və bağı məşhur ustad aşıqların təriyəvi, fəlsəfi fikirlər ilə

zəngin ustadnamələri oxunarkən onların da xatirəsi yad olunur.

Vurğulamaq lazımdır ki, dastanın başlangıcında hər aşiq məktəbinin müəyyən tarixi-mədəni amillərdən əmələ gələn özünəməxsus müsiki qurumu təşəkkül tapıb. Belə ki, Göyçə aşıqlarının aparmış olduğu məclisler əksərən ustad aşıqların şeirlərinin itahə olunaraq oxunan "Təcnis", "Sallama gəryayı", "Divanı" havalayı başlanır ki, bu, həmin aşiq məktəbinin klassik aşiq sənətiyle sıx bağlılığını, zəngin poetik ənənələrinin sahib olmasına dələlat edir. Gəncəbasar aşiq zonasının nümayəndələri isə ustadnamələri "Təcnis". "El havası", "Divanı" havalayı ifa edirlər. Göstərilmiş aşiq mühitləriyle müqayisə edildikdə Şirvan aşıqları tərəfindən aparılmış məclislerin başlangıcının müsiki düzümdə dəyişkənləyə malikdər. Belə ki, Şirvan məktəbi aşıqlarının məclislərində I ustadnamə "Pişro" havası ilə ifa edilir, II ustadnamə oxunmur, sadəcə söylənilir, III ustadnamə "Şikəstə" növü istifadə olunur.

"Dastançılıq" anlayışının əhatələdiyi janrlardan biri də qaravəllidir. Bəzi hallarda 2-3 gecə söylənilən bir çox dastanların ifa edilməsi zamanı əsas süjet xəttiylə əlaqədər olmayan qaravəllilər, intermediya səciyyəli qaravəllilər deyildirdi. Məzmunca satirik-yumoristik xarakterli olan qaravəlliləri bir çox hallarda dastançı aşiq və onu müşayiət edən balabançı deyirdi. Dastanın təhkkiyəsində qaravəlli hadisələrin sonrakı inkişafına dənliyicinən xüsusi diqqətini cəlb etmək, həmçinin dastançı aşığı qısa zamanlı istirahət verilməsi üçün istifadə olunur.

XIX əsrda Aşıq Musa, Aşıq Ali, Şəmkirli aşiq Hüseyn, Aşıq Ələsgər, Vərxiyanlı aşiq Məhəmmədin və b. aşıqlar tərəfindən forma və məzmun etibarı ilə zəngin dastanlar, yeni aşiq havaları əmələ gəlmişdir. Başqa tərəfdən ustad aşiq sənətkarlar özlərində əvvəlki dövrədə yaranmış olan dastanları da cılalamiş, bir sıra hallarda onların yeni qollarını yaratmışdır.

Şirvan Azərbaycanın coğrafi baxımdan, həmçinin tarixi baxımdan mərkəzi bölgəsidir. Şirvan bölgəsində yaranan xalq yaradıcılığının nümunəleri tarixi-mədəni mühitdən asılı olaraq məxsusi səciyyəvi xüsusiyyətlər qazanmışdır. Şirvan ərazisi bütün mədəni özünəməxsusluğuya folklor mühiti təşkil etməkdədir [14].

Diqqətəlayiq haldir ki, epos poetikasının universal qanunağunuşluq Şirvan aşiq mühiti üçün səciyyəvidir. Dastançılıq ənənəsinin əsas göstəricilərindən biri də "ənənəvi tematikadır". Şirvan zonasında biz "ənənəvi tematikanı" onun yaratmış olduğu dastanlarda aydın formada müşahidə edirik. Bir çox dastanlar klassik dastan mövzularıyla üst-üstə düşməsə belə, onun mətnləri başlıca göstəriciləri etibarı ilə "ənənəvi tematikanı" qoruyurlar. Nümunə olaraq, Aşıq Əhmədin yaratmış olduğu "Aşıq Bilal" dastanı onun əsas dastan yaradıcılığının zirvəsi hesab edilir. Orijinal süjet sahib olan bu mətn, adından da göründüyü kimi, Şirvan aşiq zonasının çox görkəmlü nümayəndəsi hesab edilən Aşıq Bilala həsr edilmişdir. Dastanda Aşıq Bilal ilə bağlı maraqlı bioqrafik faktlar epikləşdirildiyinə görə, mətnin mövzusu orijinaldır. Lakin, Aşıq Əhməd sənətkarlığı özünü əsasən onda bürüvə vermişdir ki, orijinal bir mövzunu dastanlарının süjetinin ənənəvi tematikasına və ənənəvi süjet sxemina yerləşdirə bilib.

Dastançılıq ənənəsinin digər bir özünəməxsusluq göstəricisi də "ənənəvi kompozisiya"dır. Qeyd etmək lazımdır ki, dastan kompozisiyası dastançılıq ənənəsinin əsas ünsürlərindən bireyidir. Onun daşlaşmış sabit qurum elementləri mövcuddur. Şirvan mühitindəki dastanlarda dastan kompozisiyasının sabit elementləri hər zaman qorunmaqla yaradıcı formada inkişaf etdirilmişdir.

Şirvan məktəbində dastançılıq ənənəsinin 2 təzahür qatını aydın formada müşahidə edirik:

- Azərbaycan epik düşüncəsinin Şirvan zonasının məxsusi olan dastançılıq ənənəsi;
- Mühitdəki dasçtançılığın novator xüsusiyyətləri.

Bu mühitin dastançılığı Azərbaycan-türk dastançılıq ənənələrinin xarakterik xüsusiyyətlərini özündə ehtiva etdirir.

Şirvan-aşıq məktəbinin layiqli nümayəndələrindən biri Aşıq Əliağa Şirvanlıdır. Sənət səcərəsinə görə, Şirvan ustaları nəslinə aid Aşıq Əliağa müasir Şirvan aşiq sənət yolunun ən mükəmməl bədii ənənələrini davam etdirildiyinə diqqət çəkir. Aşıq Əliağa yaradıcılığında müasir Şirvan aşıqlarına xas olan saz, söz və ifa ənənələrini davam etdirmiş və bu möhtəşəm irsi zənginləşdirmişdir. Onun yaradıcılığının diqqətəlayiq haldir ki, epos poetikasının universal qanunağunuşluq Şirvan aşiq mühiti üçün səciyyəvidir. Dastançılıq ənənəsinin əsas göstəricilərindən biri də "ənənəvi tematikadır". Şirvan zonasında biz "ənənəvi tematikanı" onun yaratmış olduğu dastanlarda aydın formada müşahidə edirik. Bir çox dastanlar klassik dastan mövzularıyla üst-üstə düşməsə belə, onun mətnləri başlıca göstəriciləri etibarı ilə "ənənəvi tematikanı" qoruyurlar. Nümunə olaraq, Aşıq Əhmədin yaratmış olduğu "Aşıq Bilal" dastanı onun əsas dastan yaradıcılığının zirvəsi hesab edilir. Orijinal süjet sahib olan bu mətn, adından da göründüyü kimi, Şirvan aşiq zonasının çox görkəmlü nümayəndəsi hesab edilən Aşıq Bilala həsr edilmişdir. Dastanda Aşıq Bilal ilə bağlı maraqlı bioqrafik faktlar epikləşdirildiyinə görə, mətnin mövzusu orijinaldır. Lakin, Aşıq Əhməd sənətkarlığı özünü əsasən onda bürüvə vermişdir ki, orijinal bir mövzunu dastanlарının süjetinin ənənəvi tematikasına və ənənəvi süjet sxemina yerləşdirə bilib.

qətçəkən məqamlarından biri də Şirvanın şeirlə ifadə olunan təbii gözəlliyi, insan mənəviyyatının gözəlliyi və sənət gözəlliyi, onları ən nikbin və mükəmməl tərifləyərək harmoniya yaratmaşıdır [11, s.32].

Şirvan aşiq məktəbi müəyyən aspektlərdən öyrənilsə də, bu sənət ocağının epik əsəri, şeiri, mənəvi dəyərlərin fəlsəfi və estetik konteksti az öyrənildi. Aşiq Əliağanın poeziyasına diqqət yetirsək, estetik duygular ilə əxlaq duygusunun vahdet təşkil etdiyi aydın olar. Aşıqların əsərlərində Şirvan aşiq məktəbi üçün ənənəvi olaraq qala, harba-zorba, aşiq dəyişikliyi misraları da var. Şeirlərindən göründüyü kimi, Aşiq Əliağan Şirvani ürəkdən sevirdi, onun bərkətləri çöllərini, qayalı qayalarını, yüksək dağlarını, eləcə də Vətən lütfünü, Vətən övladlarının qonaqpərvəliyini və saxavəstini tərifləyirdi [3, s.15].

Zəngin ifaçılıq repertuarına, bədii və yaradıcılıq potensialına malik olan Şirvan aşıqlarının sənəti Qərb aşiq sənətindən müəyyən fərqliliklərə fərqlənirdi, bu da bəzən 20-ci əsrin Azərbaycan folklorunda Şirvan aşiq sənətinə birmənalı münasibət yaratmadı. 1960-ci illərə qədər repressiya qurbanı olduğu üçün bəzi aşiq ustalarının, xüsusən də müasir Şirvan aşıqlarının ustası sayılan Aşiq Mirzə Bilalın adı çəkilməmişdir. Lakin mədəni mühitində uğur qazanan, klassik müğam, rəqs və klassik şeir ənənələrdən bəhrələnən və bir çox cəhətdən başqa mühit aşıqlarından fərqlənən bu Şirvan aşıqlarının görkəmli nümayəndəsi zəngin bədii irs qoyub getdi. Aşiq dastanının repertuarında qeyd olunan mənbələrdən şagirdlərinin, qohumlarının və pərəstişkarlarının sözlərindən aydın olur ki, Aşiq Bilal ən azı, qırız il Şirvan məcmuələrindən tanıldığı əlliye yaxın dastanı oxuyub.

Şirvan bölgəsinə səfərləri zamanı Bilalın repertuarında oxunan demək olar ki, bütün dastanları toplayan tədqiqatçı-alim Seyfəddin Qəniyev Aşiq Mirzə Bilalın ifa etdiyi dastanları dörd qrupa bölməyi məqsədəyən hesab edir. Belə bir bölgünün Şirvan dastanı üçün tipik olduğunu xatırladır:

1. Azərbaycan xalq dastanları;
2. Azərbaycanın xalq dastanlarının Şirvan variantı;

3. Şirvan aşiq mühitində formalasən dastanlar;

4. Aşiq Mirzə Bilalın dastanları.

Tədqiqatçının topladığı xatirələrdən aydın olur ki, Aşiq Bilal el məclislerində meydan sualtıda 40 il müddətində Azərbaycanın dastanlarından əsasən, aşağıda göstərilənləri ifa edərəmisi: "Abbas və Gülgəz", "Qurbani", "Tahir və Zöhrə", "Leyli və Məcnun", "Seyfəmülk", "Əslı və Kərəm", "Məsum və Diləfruz", "Koroğlu", "Aşiq Qərib", "Şah İsmayıllı", "Seydi və Pəri", "Alixan-Pəri", "Valeh və Zərnigar", "Əmrəh", "Novruz" [7, s.144].

Vüqar Mahmudoğlu 3 noyabr 1970-ci ildə Şamaxının Şıxərlı kəndində anadan olmuşdur. Şirvan aşiq məktəbinin məşhur ustadlarından biri olan Aşiq Mahmud Ələsgəroğlunun birinci övladıdır. Şamaxı musiqi məktəbini, sonar isə Azərbaycan Dövlət İncənət Universitetini bitirmişdir. Yeniyetməliyindən qarmon ifaçısı olaraq tanınmışdır. O, atasının vəfatından sonra Aşiq Mahmudun saz sənətini yaşatmışdır.

Şirvan aşiq mühitinin tanınan simalarından biri olan Açıq Vüqar Mahmudoğlu Rusiya, Türkiyə, Fransa, Xorvatiya, İran, İsvənçə və digər ölkələrdə konsertlər vermişdir. Onu sadəcə Azərbaycanda deyil, həmçinin Türkiyədə, Gürüstənda, Orta Asiya respublikalarında, İranda da bir sənətkar olaraq yüksək dəyərləndirmişlər. O, bir çox Avropa ölkələrində ölkəmizin mədəniyyətini ləyqətlə təmsil etmiş, sazımızın şöhrətini daha çox ucaltmışdır. Vüqar Niftaliyev 10 yanvar 2018-ci ildə dünyasını dəyişmişdir.

Zahidov Xanış Şamaxı rayonunda anadan olmuşdur. Onun babası, anası, nənəsi sinədəftər, el şairi olan əmisi Şırsoltan Zahidov öz dövrünün ən məhsur aşıqlarından olmuşdur. O, aşiq sənətinin özünəməxsus sirlərini ilkin olaraq əmisindən öyrənərə də, müəyyən müddət sonra Aşiq Abbasın yanında şagirdlik etmişdir. Təxminən 10 dastanın, 400-dən çox şeirin müəllifidir. O, dövlət tədbirlərində yaxından iştirak etmiş və müxtəlif mükafatlarla layiq görülmüşdür. Nabur kəndində yaratmış olduğu "Sazçı qızlar" adlı ansamlı Bakı şəhərində keçirilən bir çox müsabiqələrin iştirakçısı olmuşdur [13].

Nəticə / Conclusion

Azərbaycanda xalq arasında dastançı aşıqlarının özünəməxsus nüfuzları var. Aşiq ədəbiyyatını tədqiq edən bir çox alımlar epik ifaçılıq, epik yaradıcılıq məharəti, qabiliyyəti olan bu aşıqları, yəni "dastançı aşıqları" ənənəvi klassifikasiyasında fərqləndirməyin vacibliyini də vurgulamışlar.

Dastan-həcmindən görə şəhəri xalq ədəbiyyatında ən böyük epik əsərdir. Zəngin mədəniyyətə, qədim tarixə malik olan bu janr başqa-başa dövrlərde müxtəlif terminlər vasitəsilə adlandırılmışdır: "Oğuznamə", "Hekayə", "Boy", "Qissə", "Nağıl", "Əhvalat" və s. Azərbaycanın aşiq ədəbiyyatında vaxtilə şair-əsərlər tərəfindən bir çox xalq dastanları yaradılmışdır. Bu dastanlar sujet quruluşuna, fərdi ifaçılıq xüsusiyyətlərinə əsasən bir-birindən fərqlənir. Sırf bu cəhətlərdən əmələ gələn xüsusiyyətlər müxtəlif aşiq mühitinin yaranmasına səbəb olub. İstər bizim xalqımız, istərsə də digər xalqların ək-

səriyyətində dastanların yaranması, günümüzə gəlib çatması həmin ölkələrdə yaşamış dastan bilicilərinin sayasında olmuşdur.

Şirvan folklor mühitində aşiq dastançılığı ənənələri çoxşırık tarixə sahibdir. Şirvanda dastançılığın "ənənəvi tematikası, ənənəvi kompozisiya fəndiləri", "ənənəvi dili" formalasmışdır.

Xalq dastanı elə bir tərbiyə məktəbidir ki, həmin məktəbi yaradan sənətkarların özünəməxsus fitri istədiyi, həmçinin, davranış əsulları, vokal instrumental ifaçılığı, sırin söhbət etmək məharət tələb edir. Son əsrlərdə Şirvan bölgəsində yaşamış şair aşıqlar tərəfindən dastanlar, şeirlər, deyişmələr, əhvalatlar yaranmışdır. Uzun illər boyu xalqın yaddasından bohrələnib gələn dastanlarda vətənpərvərlik, qəhrəmanlıq, ailə-maişət, islami dəyərlərin təbliğində aşiq sənətinin əvəzsiz xidmətləri olub.

Ədəbiyyat / References

1. Abdullayev T. Getməz qulaqlardan səsi Şakirin. "Mədəni həyat", 2014, № 4.
2. Azərbaycan dastanları. Bakı: "Çəşioğlu", 2004.
3. Azərbaycan folkloru antologiyası (Şirvan folkloru). Bakı: "Səda", 2005.
4. Fərəcov S. Unudulmaz aşiq-xanəndə: Aşiq Şakir haqqında. "Mədəniyyət" qəzeti, 2014, 14 may.
5. Qəhrəmanova M. Şirvanlı Aşiq Əliağanın əsərinin poetik təcəssümü. Bakı: Folklorşunaslıq məsələləri.
6. Qəniyev S. Şirvanlı Aşiq Mirzə Bilal. Bakı: "Nurlan", 2003.
7. Qəniyev S. Şirvanlı Aşiq Ağalar. Bakı: "Elm və təhsil", 2011.
8. Qurbanqızı Z. Ozan-aşiq mədəniyyəti milli varlığımızın ən mötəbər qaynağıdır. Bakı: "Respublika" qəzeti, 2019, 30 iyun, №139.
9. Nəbiyev A. "Azərbaycan aşiq məktəbləri". Bakı, 2004.
10. Sayılıov Q. Şirvan aşıqları. Bakı: Araz, 2007.
11. Səfərova A. Aşiq Şəmşirin anadan olmasının 120 illiyinə həsr olunmuş "Aşiq sənətinin tarixi inkişaf yolları və Aşiq Şəmşir mərhələsi" mövzusunda Beynəlxalq Elmi Konfransın materialları". Bakı: "Nurlan", 2013.
12. http://enene.musigi-dunya.az/ashiq_snt.html
13. <https://shamakhi-encyclopedia.az/asiq-xanis/>
14. <https://shamakhi-encyclopedia.az/sirvan-asiqlari/>
15. <https://www.google.com/url?sa=t&source=web&rct=j&url=https://shamakhiencyclopedia.az/sirvanasiqlari/&ved=2ahUKEwiN1evT4r3zAhUnRTABHYLkC6oQFnoECAcQAQ&sqi=2&usg=AQvVaw2XJxzmaWAPoWiG7Irzpt6m>

Эпические традиции ширван-ашугской школы

Садагет Аскерова

Литературный музей имени Низами Гянджеви НАНА. Азербайджан.

E-mail: Sedaqet_askerova.73@mail.ru

Резюме. Сага, считающаяся высшим жанром ашугского искусства, отразила все особенности этого искусства. Контекст, инвариант, импровизация, вариант и т.д., относящиеся к другим видам искусства, основанным на устной традиции. Понятия относятся к списку основных понятий повествовательной культуры. Эти присущие традиции повествования концепции вращаются вокруг понятия «рассказчик ашуг». Среди ашугских художественных школ Азербайджана ширванские ашуги выделяются своими особенностями. Это различие находится в масштабе различий между городской и сельской культурой. Ашугская культура Ширвана тесно связана с искусством мугама. Все выступления начинаются с «пишрава». Каждый из стихов состоит из предложений мугама. Это свидетельствует о том, что ашугская школа Ширвана тесно связана с городской культурой. Исполнение балабана, зурны, саза и нагары напоминает большой ансамбль. Ашугские слова четко произносятся, что приближает их к искусству мугама. Те, которые написаны по слогам, играются с сазом, а те, что написаны со сновидениями, играются с тарой. Ашуги из Ширвана веками жили традицией и довели ее до наших дней. Этот древний вид искусства, существовавший в районе Ширвана, сыграл большую роль. В исследуемой статье «дастан» исследован как главная черта ашугского искусства. Устная передача различных жизненных событий от поколения к поколению привела к созданию и развитию саги как жанра. В последнее время ашуги, проживающие в Ширванской области, создали стихи, рассказы, былины и изменения различного характера.

Ключевые слова: ашугская поэзия, сага, ашугская школа, ширванские ашуги